

AZƏRBAYCAN QIYMƏTLƏNDİRİCİLƏR PALATASI

Qiymətləndirmə hesabatına təkrar baxış (icmal) aktı (ivs 106 – tələblərinə uyğun)

1. Ümumi məlumat. İcmal olunan hesabatın adı və nömrəsi:

Qiymətləndirmə obyektı: _____

Qiymətləndirmə tarixi: _____

İcmalın tərtib tarixi: _____

Qiymətləndirmə aparmış şəxs / təşkilat: _____

İcmalı aparan şəxs / təşkilat: _____

2. İcmalın razılaşdırılmış əhatə dairəsi

Bu təkrar baxış AQP-nin Keyfiyyətə nəzarət qaydalarına və Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS / IVS 2025) əsaslanır.

3. Hesabatın məqsədi

Qiymətləndirmə hesabatı aşağıdakı məqsədlə tərtib olunmuşdur:

☐ Girov təminatı ☐ Satış / alqı ☐ Mühasibat uçotu ☐ Məhkəmə ☐ Digər (izah edin)

4. Təkrar baxış zamanı həyata keçirilmiş prosedurlar

- Hesabatın struktur və məzmun təhlili;
- Yanaşma və metodların əsaslandırılması;
- Məlumat mənbələrinin etibarlılığı;
- Hesablama ardıcılığının və nəticə məntiqinin yoxlanılması;
- Uyğunluq: IVS 102 (Etik prinsiplər), IVS 103 (İşin əhatə dairəsi), IVS 104 (Məlumatların açıqlanması), IVS 105 (Qiymətləndirmə yanaşmaları);
- Əlavə sənədlərin müqayisəli yoxlanılması.

5. İcmalçının qənaətləri və əsaslandırmaları

Qiymətləndirmə meyarı	Qiymət	Qısa əsaslandırma
İşin əhatə dairəsi	☐ Uyğun ☐ Qismən ☐ Uyğun deyil	
Dəyər bazasının düzgün seçimi	☐ Uyğun ☐ Qismən ☐ Uyğun deyil	
Yanaşmaların tətbiqi	☐ Uyğun ☐ Qismən ☐ Uyğun deyil	
Məlumat mənbələrinin etibarlılığı	☐ Uyğun ☐ Qismən ☐ Uyğun deyil	
Hesablamaların məntiqi ardıcılığı	☐ Uyğun ☐ Qismən ☐ Uyğun deyil	
Etik prinsiplər və maraqlar toqquşması	☐ Uyğun ☐ Qismən ☐ Uyğun deyil	

6. İcmal olunan qiymətləndirmənin obyektı və nəticəsi

Hesablanmış bazar (və ya digər) dəyər: _____

Əlavə qeydlər: _____

7. İcmalçının yekun rəy və nəticəsi

İcmal nəticəsində hesabatın ümumi uyğunluğu aşağıdakı kimi müəyyən edilmişdir:

☐ Tam uyğun ☐ Qismən uyğun ☐ Uyğun deyil

8. İcmalçının (ekspertin) adı, soyadı:

İmza: _____